


Yeni əsrin köhnə sindromu - Xəsislik



Orta məktəbin 9-10-cu siniflərində oxuyanda şeirlər yazırdım. Təbii, hansısa qəzet səhifəsində dərc olunmaq istəyim də aşib-daşırıdı. Belə məsələlərə da-ha çox yaradıcı insan münasibətile yanaşan atam hər dəfə mənim ilk qələm təcrübərimi oxuyub, dodaqaltı gülümsünür, sirli bir təbəssümle “çap olunmağa tələsmə” - deyib tez də mövzunu deyişirdi. Mən 11-ci sinifdə də oxuyanda da belə oldu. Atam yenə də “tələsmə” dedi. Ali məktəbin birinci kursunu da çap olunmaq is-

təyim eyni sirli təbəssümlə qarşılandı. Ancaq bu dəfə əlavəsi də oldu: “Çalış öz üslubunu tap, sözə qarşı xəsis ol”... Bu “üslub axtarışı” olan şey neydisə, heç özüm də bilməden məni Q.Q.Markesin, V.Folknerin, Heminqueyin, Herman Melvilin, Cəlil Məmmədquluzadənin, Anarın, Elçinin və başqalarının çoxsaylı cildlərindən keçirdi. Bu cildlər mənə sözün sanballı, xəsis boyalarla verilən ənginliyini anlatdı. Sözə münasibətdə xəsis olmanın zəngin üfüqlərini açdı önmədə. Burası öz yerində... Ancaq cəmiyyət, insanlıq üçün çox ağrılı olan xəsislik sindromu haqqında yazmaq istəyimin yolunu da bağlamadı... Gördüm ki, bu sindromun dünya ədəbiyyatından keçen bir ayrı üzü də varmış.

Bu aləmi özlərinə məxsus xarakterik simaları ilə çoxsaylı obrazlar sistemi, qalereyası izləyir. Ən müxtəlif baxış bucaqlarından nəzər salınsa da, döne-döne çözdülsə də, bu mövzuya qayğısı ehtiyacı vaxtaşını fikri, düşüncəni özünə çəkir. Nəcə ki, qədim Roma yazarı Tit Mark Plavtdan yönü bəri Aristofan, Şekspir, Balzak, Molyer, M.F.Axundzadə və başqaları eyni mövzu üzərinə döne-döne qayıtmışlar... Ancaq ha yazılır, göstərilir, deyilir, gorbagor olmur ki, bu naqis xislet... Xərçəng kimidir. Bütün zamanların bəlasıdır. Kök atr. Yeni dövrə yeni sıfətlərle adaptə olunur. Beləliklə, ədəbiyyatın məşhur tiplərini, bu tiplərin xisletlərini əsrden-əsrə, ölkəden-ölkəyə daşıyırlar. Həmin daşınmışlar haqqında yazmaq istəyirəm.

Olduqca, həddən ziyanə gülüş, ironiya doğuran bir

səhnədir, elə bir o qədər də ağrılı, acı göz yaşı doğuran gerçəklilik...

Deməli, heç gözləmədiyi halda ağızına qədər dolu qızıl küp tapmış Evklion sahib olduğu xəzinəni gözdən iraq yerde saxlamaq üçün hər cür cəfaya qatlaşmalı olur; çoxsaylı çalarlar qazır, yatıb-dincəlməyi özünə qadağan edir, xidmətçiləri qarabaqara izləyir, doğma qızının qayğısına qalmağı belə unudur... Ən gülməlisi (eyni zamanda da ağlamalısı) o olur ki, həyətde eşalənən xoruzdan belə şübhələnməye başlayır. Şəklnər. Elə bilsə xoruz onun gizli xəzinəsinin izinə düşüb, yeri eşməsi, vurnuxması qızıl küpünü elə etməsi üçündür.

Xəsislik dünya ədəbiyyatında bu mövzuda yazılmış ilk əsərin baş qəhrəmanı Evklionun həyatını zülmətə belə çevirir. Evklion, qədim Roma yazılıcısı Tit Mark Plavtin "Xəzinə"sində bu miskin görkəmli düşür. Bu mövzu dünya ədəbiyyatına bu miskin xislətdən şaxələnir. O yerə qədər ki, görkəmli fransız yazılıcısı J.B. Molyer dünyaca məşhur "Xəsis" komedyasını yazarken "Xəzinə" sahibinin utancverici cizgilərindən, əsərdə təsvir olunan hadisələrin gedişindən bol-bol istifadə etmişdi. O yerə qədər ki, bu bəhərlənmələr çox vaxt ey niyyət təşkil edir... Və ən qəribəsi də odur ki, bu bənzəyiş görə heç cənab Molyer qinamaq da olmur. Çünkü xəsisliyin gerçek mənzərosı belədir.

Bu, üçkünc tikana bənzər elə bir xislətdir ki, hansı üzüna çevirsən, qarşına eyni biçimdə çıxacaq. Elə dün ya ədəbiyyati xəsislərinin bir-birinə bənzərliyi, əksər halda bir almanın iki üzüne oxşamaları da bu məlum xislətdən irəli galır. Təbii ki, hər bir xəsisin öz milli kimliyi, yaşadığı zaman, mühit və coğrafi ərazi nəzərə alınmaqla...

Bu mövzuda ən diqqətçəkən cəhət ondan ibarətdir ki, zamanın, vaxtin, vədənin yaşı min illərlə ölçülən əvəzlənləri artıq əsrlərəsi mirasa dönmüş xəsisliyin təbiətində heç bir deyişikliyə nail olmayıb. Yəni xəsislik sindromu öz təbiətinə xilaf çıxmayıb. Gözdə-qulaqda olmaq həssasiyyəti, təşvişi, instinkti sayıqlıq həyəcanı bir əldən o biri elə ötürülüb. Ola bilsin ki, xəzinə miqyası, tutumu bu təlaşların üstünə yeni və daha

telatümlü, səksekəli çalarlar gətirib, zəncirvari bağlılıqlar, instinkti əlaqələr şəbəkəsi meydana gətirib. Ancaq bu mərezin toyuq, cüce, xoruz eşələnməsindən belə, ən cüzi titrəyiş, hərəkətliliyə qarşı səksekəsi dəyişməyib, eyni şəkildə Evklionun qorxu, telaş dolu durumunu anladır. Yəni "bu səri-çəsmə əzəldən bulanıb, ey qafil..." Şekspirin "Venesiya taciri"ndəki Şeylok, Balzakin, "Qobsek"ndəki Qobsek, Molyerin "Xəsis"ndəki Qarpaqon, M.F.Axundzadənin "Hacı Qara"sındaki Hacı Qara eyni bulantılardan gəlir. Aristofan (e.e. 446-ci il) "Sərvətində eyni xudbinliyin faciəsini anladıb. Fərq dövrün diktəsində ireli gələn və yazılıçı mövqeyi, yazılıçı şəxsiyyetile şərtlənən cəhdlerdədi... Bu mövzuda kim hansı hədəfi vurmaq isteyibse, o yeri nişan alıb. Bütövlükdə, bütün xəsislərin bir düşkünlüyü, eyni mərzi var.

Onlar, bir əsas cəhət birləşdirir ki, istənilən halda ən yaxın ətraflarının dili, eli, oyunları vasitəsilə elə verilir, ifşa olunurlar. Onların əməlindən ilk növbədə öz yaxın ətrafları, doğmaları əziyyət çekir, utanc hissi keçirirlər.

Həyadta dibi olmayan bir çəllək, quyu acgözlüyü yasayan bu bədbəxt tiplər "nə özüm, nə də başqları" düşüncəsinin daşıyıcılarıdır. Onların achiqları pula, sərvətə olan düşkünlükdür. Axmaqlıqları üzərinə xəsislik mərzi də eləvə olunmuş bu insanlar üçün artıq, hazır bir yarlıq mövcuddur: "Xəsis!" Hansı zaman və məkan daxilində yaşayıb, fəaliyyət göstərmələrindən asılı olmayaraq, bu xislet onları eyniləşdirir. Deyək ki, Plavtin xəsis qəhrəmanı Evklion bir parça suya qonaqt məqsədilə üzünü göz yaşı ilə belə yumağa başlayırsa, Molyerin Qarpaqon 10-15 nəfər qonağı 5-6 nəfərlik yeməkə yola verməyin üsulunu icad edir. Mirzə Fətəliyin Hacı Qarası pul üstünə pul gətirmək naminə ömrünün ixtiyar çağında qaçaqmalçılığa qurşanlığı belə özünə rava bilir. Bu xarakterləri ilk növbədə var-dövlətə olan hərislik birləşdirir. Fransız Jan Rasinin faciə qəhrəmanı Fedra günahlarının bağışlanması üçün Allaha yalvarmaq əvezine göydəkinə deyil, özünün yerdeki Alalahına - qəlbində daşıdığı İppolita üz tutduğu kimi, xə-

sislik mərezinin daşıyıcıları olan bütün Qarpaqonların tapındığı, etiqad etdiyi istinad nöqtəsi var-dövlət, pul hərisliyidir. Qarpaqon obrazı Molyer üçün ilk növbədə sərvət hərisliyinin mahiyyətinin, bu xəstəliyin təbietini sağlamaz sindrom kimi cəmiyyətə təqdim etmək üçün vəsite idi. Hər nəsnənin mahiyyəti, gerçək təbieti Molyeri lap gəncliyindən maraqlandırmışdır. Hələ 7 il müdətində Klermon kollecdə təhsil aldığı illərdə o, Roma şairi Tit Lukresinin "Şeylərin təbieti haqqında" poemasını fransız dilinə tərcümə etmişdir. Və təbii ki, onu bu tərcümə işinə cəlb edən başlıca səbəblərden biri elə həmin "şeylərin təbieti"nə olan ciddi maraqlı hissi olmuşdur. Onu əhatə edən "şeylərin təbieti"ni bütün cılpaqlığı ilə sərgiləməyin yolu isə Molyer üçün ilk növbədə səhnədən, teatrından keçirdi. Bu fikrin onun mənsub olduğu Poklenlər nəslini üçün arzuolunmazlığı belə gənc ədibi yoldan döndərə bilmir. Soyadını dəyişib, Molyer familyası götürmeli olur. Və bu təxəlliş altında cəmiyyətdə olan nöqsanlara öz "gülməli poemaları" - məşhur komedyaları ilə ağır zərbələr vurmağa başlayır. Bilirdi ki, "Ciddi nəsihətin ən yaxşı nümunələri belə satira ilə müqayisədə çox zeifdir". Bilirdi ki, "teatr böyük islahedici qüvvəyə malikdir". Və Molyer ilk növbədə bu böyük islahedici qüvvəyə malik teatrın, bədii, satirik gücün öldürücü zərbəsini hər cür xudbinliyə, xəsis, acgöz təbiətlərə qarşı endirirdi. O, komedyani "insan nöqsanlarını maraqlı hadisələrin

nəqli ilə aradan qaldırmağa yönəlmış gülməli poema" adlandırdı. Dövrün nöqsanlarını ortaya qoymaq onun bacardığı ən ümdə vezifə, iş idi. Bu nöqsanlarda, birmənalı olaraq, qırxayaqlı həşərat, böv kimidir. Onun bir caynağını möngirlediyi sahədən qoparıncı, o biri caynağıyla yapışır. Birinin arxasında o biri gəlir. Necə ki, xəsislik simvolu Qarpaqonun ardınca başqa bir cəgəri ərazidə özünəməxsus, tipik xarakteri olan Hacı Qara peyda olur. İctimai quruluşlar dəyişir, ancaq hər yeni dövr özünün xarakterik, tipik Qarpaqonları, Hacı Qaraları üçün münbit mühitini də getirməmiş olmur. Xəsis Qarpaqonların, Hacı Qaraların əsabələri olan yeni iş adamları, sahibkarlar zürməsi yetişir. Cəmiyyətin bu yeni təbaqələrinin gerçek obrazlarını ortaya qoymaq üçün yeni Molyerlərə, Mirzə Fətəliyərə ehtiyac da bu yönən yaranır. Hər birinin taleyini, sonunu eyni həyat gerçəklilikləri izləmiş olsa da belə: Paris arxiyepiskopu Qarley de Şanvallon fransız Molyerin xristian adətincə dəfn olunmasının qadağan etmişdi... Əmmaməlilər Mirzə Fətəliyin müsəlman qaydasında dəfnini engellemişdilər. Hər iki sənətkarı allahsızlıqda suçlayıb dəfninə gəlməkdən imtina etmişdilər...

Görünür, cəmiyyətin ciddi nöqsanlarına ağır zərbə endirənlərin həyatını qısqanc, qısır, xudbin, xəsis təbiətlər mütələq şəkildə izləməkdədir. Həyatın gedisi bu əksliklərin mübarizəsindədir. Çıxış yolu xəsisliyin, xudbinliyin qısrallaşdırılmasındadır!

